


2021

# HESABAT



İQTİSADİYYAT NAZİRLİYİ yanında DÖVLƏT  
VERGİ XİDMƏTİNİN TƏDRİS MƏRKƏZİNDƏ  
2021-ci il ƏRZİNDƏ GÖRÜLMÜŞ İŞLƏR  
BARƏDƏ

**HESABAT**

---

# 2021-Cİ İL ƏRZİNDƏ TƏDRİS MƏRKƏZİNDƏ GÖRÜLMÜŞ İŞLƏR BARƏDƏ

---

1. Dövlət vergi orqanlarında əməkdaşların özünü öyrətmə sistemi vasitəsilə tədrisini təşkil etmək, bu istiqamətdə fərdi tədris proqramlarının hazırlanması prosedurlarını müəyyən etmək və bu sistemi tətbiq etməklə özünüqiymətləndirməni həyata keçirmək məqsədilə Tədris Mərkəzi tərəfindən "Dövlət vergi orqanlarında özünü öyrətmə sisteminin tətbiqi Qaydaları"nın layihəsi hazırlanmış və Dövlət Vergi Xidmətinin 10.06.2021-ci il tarixli 2117040100530300 nömrəli əmri ilə təsdiq edilmişdir.

2. Fəaliyyətlərin iş axış diaqramlarının çəkilməsi və vəzifə təlimatlarının hazırlanması layihəsi çərçivəsində Tədris Mərkəzinin hər bir strukturu üzrə vəzifə təlimatlarının layihələri hazırlanmış və İnsan resursları baş idarəsinə təqdim edilmişdir.

3. Pandemiya şəraitində həm dövlət vergi orqanı əməkdaşlarına, həm də və vergi ödəyicilərinə fasiləsiz təlimlərin təqdim olunması üçün qısa müddət ərzində təlimlərin onlayn platforma keçirilməsi üçün tədris proqramlarına yenidən baxılmış və mövcud şəraitə uyğunlaşdırılmışdır.

4. Dövlət vergi orqanlarının əməkdaşlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə "Səyyar vergi yoxlaşmasının həyata keçirilməsi", "Bəyannamələrin, hesabatların və arayışların kameral yoxlanılması" və "Vergi öhdəliklərinin icrasına nəzarət" funksional istiqamətlər üzrə tədris-mövzu planları Dövlət Vergi Xidmətinin 4 dekabr 2020-ci il tarixli 2017040101114600 nömrəli əmr ilə təsdiqlənmiş "Dövlət vergi orqanlarında əməkdaşların peşə hazırlığının təşkili Qaydaları"na uyğun hazırlanmışdır.

5. COVID-19 xəstəliyinə qarşı mübarizə tədbirləri və ümumiyyətlə, dövlət vergi orqanlarında E-tədris modelinin tətbiqi ilə əlaqədar olaraq təlimlərin videoçəkilişlərinin aparılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, "Peşə fəaliyyətinin ümumi əsasları" təlim bloku, "Səyyar vergi yoxlaşmasının həyata keçirilməsi", "Vergi öhdəliklərinin icrasına nəzarət" və "Bəyannamələrin, hesabatların və arayışların kameral yoxlanılması" istiqamətləri üzrə mövzuların videoçəkilişləri aparılmış və təlim zamanı istifadəsi üçün montaj edilmişdir.

6. Dövlət vergi orqanları əməkdaşları tərəfindən gündəlik professional fəaliyyətlərində müxtəlif əməliyyatların aparılmasında Office paketinə daxil olan proqramlardan, o cümlədən Microsoft Excel proqramından geniş istifadə edildiyi nəzərə alınaraq, Tədris Mərkəzi tərəfindən Microsoft Excel proqramının geniş versiyalı **52** dərslik videomaterialı toplanmış, test bazası formalaşdırılmış, təlim proqramı hazırlanmış və istifadə edilməsi üçün Dövlət Vergi Xidmətinin “E-kitabxana” platformasının “E-tədris” alt sistemində yerləşdirilmişdir. Proqramla maraqlanan əməkdaşlar qeyd olunan təlim materialları vasitəsilə özünü öyrətmə sistemi tətbiq edərək bu sahədə potensialını artırma bilirlər. Vebinar təlimlərdə iştirak məhdudluğu yoxdur.

7. "Vergi Məcəlləsinin xüsusi hissəsinin praktiki izahı" adlı tədris-metodik vəsaitin hazırlanması istiqamətində işlər davam etdirilmişdir. Xüsusi hissənin hər bir maddəsinə praktiki misallarla izahat verilmiş və bu mərhələ tamamlanmışdır. Hal-hazırda vəsaitin müəlliflər tərəfindən nəzərdə keçirilib rəylərin alınması həyata keçirilir.

8. Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin əməkdaşlarının təlimçi qisminə cəlb edilməklə ildə iki dəfə (hər 6 aydan bir) vergi orqanları tərəfindən həyata keçirilən kameral vergi yoxlamaları ilə bağlı vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşlarına təlimlərin keçirilməsi barədə müvafiq tədbirlərin görülməsi üçün Mərkəzinə müraciət əsasında (Vergi ödəyicilərinə xidmət baş idarəsinin xidməti məktubu, AVİS qeydiyyat nömrəsi: 2117030042405500) ixtisasartırma kursunun keçirilməsi üçün TMP-nin layihəsi hazırlanmışdır.

9. Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 2.9-cu və 4.1.1-ci bəndlərinə əsasən 2021-ci ilin sonunda vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşlarının illik bilik və peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət baş idarəsi tərəfindən təqdim edilmiş tədris proqramı əsasında Tədris Mərkəzi tərəfindən test bazası formalaşdırılmışdır.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 7.1-ci bəndinə əsasən 2021-ci ilin sonunda Çağrı Mərkəzinin təmsilçilərinin illik bilik və peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi məqsədilə Çağrı

Mərkəzi tərəfindən təqdim edilmiş tədris proqramı əsasında Tədris Mərkəzi tərəfindən test bazası formalaşdırılmışdır.

11. DVX-nin Təlim planlarının layihələri üzrə müvafiq tədbirlərin görülməsi barədə 29.11.2021-ci il tarixli 2117030042198800 nömrəli əmrinin icrası məqsədilə 2022-ci il üçün təlim qrafikinə layihəsi və təkliflər hazırlanaraq Tədris Mərkəzinin 27.12.2021-ci il tarixli 2195030000601900 nömrəli xidməti məktubu ilə İnsan resursları baş idarəsinə təqdim edilmişdir.

### ***İxtisasartırma təlimləri üzrə:***

1. Dövlət Vergi Xidmətində vergi auditi sahəsindən kənar vəzifələrdə çalışan əməkdaşların mövcud potensiallarına uyğun olaraq vergi auditi sahəsi üzrə fəaliyyət göstərməsinə şərait yaratmaq, o cümlədən işin səmərəliliyinin artırılması məqsədilə Dövlət Vergi Xidmətinin 12.04.2021-ci il tarixli 2117040100305300 nömrəli əmri ilə audit sahəsi üzrə vakant vəzifələrin tutulması ilə bağlı 17.04.2021-ci il tarixdə daxili müsabiqənin test imtahanı keçirilmişdir. İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunmaqla keçirilmişdir. İmtahanlarda 224 nəfər iştirak etmişdir.

2. Sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyasının və nəzarətin dövlət vergi orqanlarının funksiyalarına aid edildiyini və bu istiqamətdə əməkdaşların peşə fəaliyyətinin təkmilləşdirilməsinə və yeni realığa adaptasiya olunmasına ehtiyac yarandığını nəzərə alınaraq Tədris Mərkəzi tərəfindən “Sosial sığorta öhdəliklərinin icrasına nəzarət” funksional istiqaməti üzrə ixtisasartırma təliminin tədris-mövzu planının layihəsi hazırlanmış və münasibət bildirilməsi üçün aidiyyəti üzrə təqdim edilmişdir. Tədris-mövzu planı əsasında DVX-nin 29.09.2021-ci il tarixli 2117041701010000 nömrəli, 29.10.2021-ci il tarixli 2117041701150500 nömrəli və 10.11.2021-ci il tarixli 2117041701191000 nömrəli əmrləri ilə 3 onlayn ixtisasartırma təlimi keçirilmiş və bu təlimlərdə 120 nəfər əməkdaş iştirak etmişdir.

3. Vergilər Nazirliyinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 2.9-cu və “Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları”nın 1.1-ci

bəndlərinə əsasən Dövlət Vergi Xidmətinin 16.02.2021-ci il tarixli 2117040100101100 nömrəli əmri ilə 12.12.2020-ci il və 19.12.2020-ci il tarixlərdə imtahanlarda iştirak etməyən xidmət strukturlarının əməkdaşlarının illik bilik və peşə hazırlığı səviyyəsi 30.01.2021-ci il və 06.02.2021-ci il tarixlərdə yenidən qiymətləndirilmişdir.

Qiymətləndirmə əməkdaşların xidmət yerlərində "Open book" üsulu ilə həyata keçirilmişdir. Prosesin davamı olaraq Dövlət Vergi Xidmətinin 20.04.2021-ci il tarixli 2117040100333000 nömrəli əmri ilə vergi ödəyicilərinə xidmət strukturlarının təmsilçiləri üçün tədris qrafikinə uyğun olaraq 21 aprel 2021-ci il tarixdən 8 iyun 2021-ci il tarixədək distant (məsafədən) təhsilalma forması tətbiq edilməklə ("Zoom" proqram təminatı vasitəsilə) ixtisasartırma təlimləri keçirilmişdir. Təlimlərdə 151 əməkdaş iştirak etmişdir. Təlimin sonunda, Dövlət Vergi Xidmətinin 22.06.2021-ci il tarixli 2117040100537200 nömrəli əmri ilə 138 nəfər əməkdaşın illik bilik və peşə hazırlığı səviyyəsi onlayn qaydada (open book) təkrar yoxlanılmışdır.


Təkrar qiymətləndirmə zamanı əməkdaşların 55 nəfərinin bilik və peşə hazırlığı səviyyəsi "qənaətbəxş", 60 nəfərin "qeyri-qənaətbəxş" qiymətləndirilmiş, 10 nəfər iştirak etməmiş və 13 nəfərin yenidən imtahan verməsi məqsədamüvafiq hesab edilmişdir.

Təlimdə bütün modullar üzrə slaydlar, praktiki məsələ və tapşırıqlar, suallar, keyslər və s. hazırlanmış və təlim prosesində istifadə edilmişdir.

4. Vergilər Nazirliyinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"nın 2.9-cu bəndinə və "Vergi orqanlarında xidmət kanallarından istifadə Qaydaları"nın 1.1-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin 19.11.2021-ci il tarixli 2117040101228800 nömrəli əmri ilə bu məqsədlə 20.11.2021-ci il və 27.11.2021-ci il tarixlərdə vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşları üçün "Openbook" metodu ilə Tədris Mərkəzinin Bakı və Şamaxıda yerləşən imtahan otaqlarında və Xidmət mərkəzlərində imtahanlar təşkil edilmişdir.

Dövlət Vergi Xidmətinin 19.11.2021-ci il tarixli 2117040101228800 nömrəli əmri ilə keçirilmiş illik bilik və peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi nəticəsində 232 nəfər əməkdaşdan 74 nəfərin bilik və peşə hazırlığı səviyyəsi 75 baldan yuxarı, 121 nəfərin 75 baldan aşağı olması müəyyən edilmiş, 37 nəfər isə qiymətləndirmədə iştirak etməmişdir.

Üzürlü səbəbdən imtahanda iştirak etməyən əməkdaşların təkrar qiymətləndirilməsi təşkil ediləcək.



“Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 4.1.6-cı bəndinə əsasən bilik və peşə hazırlığı səviyyəsi 75 faizədək olan təmsilçilər üçün məsafədən təlim kurslarının təşkili nəzərdə tutulur.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın 7.1-ci bəndinə əsasən Çağrı Mərkəzinin təmsilçilərinin illik bilik və peşə hazırlığı Çağrı Mərkəzinin təmsil etdiyi dövlət orqanı (orqanın təlim-tədris funksiyasını həyata keçirən strukturu) tərəfindən ilkin yoxlanılır və nəticələrinə uyğun olaraq təlimlər təşkil edilir.

Qaydaların 7.2-ci bəndinə əsasən Çağrı Mərkəzinin 17.11.2021-ci il tarixli 2140030000751100 nömrəli xidməti məktubuna əsasən DVX-nin illik bilik və peşə hazırlığının yoxlanılması təmsilçinin iş prosesində istifadə etmək üçün zəruri səviyyədə bilməli olduğu mövzular üzrə 18.12.2021-ci il tarixdə qiymətləndirmə keçirilmişdir. Qiymətləndirmədə 43 nəfər əməkdaş iştirak etmiş və hamı müvəffəqiyyət qazanmışdır.

6. Dövlət vergi orqanları tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların (həmçinin sosial sığorta haqları, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları), vergi orqanları tərəfindən tətbiq edilmiş inzibati cərimələrin, vaxtında təqdim edilməmiş bəyannamələrin və hesabatların alınması sahəsində görülən işlərin səmərəliyinin artırılması məqsədilə DVX-nin 30.11.2021-ci il tarixli 2117041701288900 nömrəli əmri ilə Tədris Mərkəzi tərəfindən təqdim edilmiş tədris-mövzu planı əsasında 03.12.2021-ci il tarixdən 07.01.2022-ci il

tarixədək olan dövr ərzində onlayn formatda ixtisasartırma kursu keçirilir. İxtisasartırma kursu 182 saat təşkil etmişdir.

İxtisasartırma kursları üzrə dərs yükünün ümumi həcmi 353 saat təşkil etmişdir

**“Peşə fəaliyyətinin ümumi əsasları” ilkin hazırlıq kursları üzrə:**


Hesabat dövründə stajçı kimi dövlət orqanlarına işə qəbul edilən əməkdaşlar üçün Tədris Mərkəzində “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusu üzrə 11 ənənəvi üsulla, 1 onlayn rejimdə ilkin hazırlıq təlimi və 1 məsləhət xarakterli qısamüddətli təlim keçirilmişdir. Təlimlərə 204 nəfər əməkdaş cəlb edilmişdir.

*Stajçı əməkdaşlar üçün “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusu üzrə təlimlər barədə məlumat*


| s/s | Qruplar   | Təlimlərə cəlb edilmiş dinləyicilərin sayı | Təlimin keçirilmə tarixi          | İmtahanda iştirak etmişlər                               | Müvəffəq qiymət almışlar | Qrup üzrə sınaq qiymətləndirmənin neticesi | Qrup üzrə yekun qiymətləndirmənin neticesi | Fərq (+, -) | Qiymət, faizlə |           |           |          |
|-----|---|--|-----------------------------------|--|--------------------------|--|--|-------------|----------------|-----------|-----------|----------|
|     |   |  |                                   |  |                          |  |  |             | 0-70           | 71-80     | 81-90     | 91-100   |
| 1   | Peşə hazırlığının ümumi əsasları                  | 15   | 05.07.21-19.08.21                 | 15   | 7                        | 52,5                                       | 66,2                                       | 13,7        | 8              | 4         | 3         | -        |
| 2   | Peşə hazırlığının ümumi əsasları                  | 22   | 05.07.21-19.08.21                 | 22   | 22                       | 67,4                                       | 84,4                                       | 17,0        |                | 6         | 11        | 5        |
| 3   | Peşə hazırlığının ümumi əsasları                  | 20   | 05.07.21-19.08.21                 | 20   | 20                       | 67,0                                       | 83,5                                       | 16,5        |                | 6         | 12        | 2        |
| 4   | Təxirə salınmış (məsləhət saati)                  | 69   | 19.08.21-27.08.21                 | <b>Pandemiya ilə əlaqədar imtahan təxirə salınmışdır</b> |                          |  |  |             |                |           |           |          |
| 5   | Peşə hazırlığının ümumi əsasları (təkrar, onlayn) | 8  | 09.09.21-16.10.21                 | 8  | 1                        | 57,9                                       | 68,0                                       | 10,1        | 7              | -         | 1         | -        |
| 6   | Peşə hazırlığının ümumi əsasları                  | 9  | 13.09.21-26.10.21                 | 9  | 5                        | 66,7                                       | 83,7                                       | 17,0        | 4              | 3         | 2         | -        |
| 7   | Peşə hazırlığının ümumi əsasları                  | 10   | 13.09.21-26.10.21                 | 10   | 10                       | 64,5                                       | 83,8                                       | 19,3        |                | 1         | 8         | 1        |
| 8   | Peşə hazırlığının ümumi əsasları                  | 11   | 11.10.21-25.11.21                 | 10   | 10                       | 64,1                                       | 84,7                                       | 20,6        |                | 1         | 9         | -        |
| 9   | Peşə hazırlığının ümumi əsasları (təkrar)         | 10   | 15.11.21-26.11.21<br>(24.12.2021) | 9  | 3                        | 51,8                                       | 61,1                                       | 9,3         | 6              | 3         | -         |          |
| 10  | Peşə hazırlığının ümumi əsasları                  | 9  | 15.11.21-10.01.22                 |  |                          | 46,8                                       |  |             |                |           |           |          |
| 11  | Peşə hazırlığının ümumi əsasları                  | 12   | 15.11.21-28.12.21                 | 11   | 9                        | 67,9                                       | 77,5                                       |             | 2              | 5         | 4         |          |
| 12  | Peşə hazırlığının ümumi əsasları                  | 9  | 15.11.21-10.01.22                 |  |                          | 59,4                                       |  |             |                |           |           |          |
|     | <b>Cəmi:</b>                                      | <b>204</b>                                 |                                   | <b>114</b>   | <b>87</b>                | <b>60,9</b>                                | <b>78,1</b>                                | <b>17,2</b> | <b>8</b>       | <b>29</b> | <b>50</b> | <b>8</b> |

Cədvəldən göründüyü kimi, peşə fəaliyyətinin ümumi əsasları təlimlərində dinləyicilərin biliklərinin ilkin qiymətləndirilməsinin nəticəsi 60,9%, yekun qiymətləndirmənin nəticəsi isə 78,1% olmuşdur. İlkin və yekun qiymətləndirmə arasındakı fərq +17,2 bənd təşkil etmişdir (pandemiya ilə əlaqədar təxirə salınmış imtahanın nəticəsi istisna olmaqla).

*Peşə fəaliyyətinin ümumi əsasları kurslarında ilkin və yekun qiymətləndirmənin nəticələri (2013-2021-ci illərlə müqayisəli)*



*2020-ci və 2021-ci illər ərzində Peşə fəaliyyətinin ümumi əsasları kurslarının müvəffəqiyyəti*



İlkin nəticələrə görə 2021-ci ildə keçirilən imtahanlardan “qeyri-kafi” qiymət alanların, o cümlədən təkrar imtahandan “qeyri-kafi” qiymət alanların say nisbətində 2020-ci ilə nisbətən artım müşahidə edilmişdir.



Vergi inzibatçılığının bütün sahələri üzrə təqdimatlar, praktiki məsələ və tapşırıqlar, suallar, keyslər və s. hazırlanmış və tədris prosesində istifadə edilmişdir.

Bundan başqa, təlim materialları mütəmadi olaraq Tədris Mərkəzinin elektron resurslarında yenilənir və yerləşdirilir. Onlayn rejimdə təşkil edilən ixtisasartırma kurslarının təlim materialları təlimçilər və ya Tədris-metodika şöbəsinin əməkdaşları tərəfindən dinləyicilərə təqdim edilir.

Peşə hazırlığı təlimləri üzrə dərs yükünün ümumi həcmi 1983 akademik saat təşkil etmişdir

### ***Qısamüddətli təlimlər üzrə:***

1. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının və Mərkəzin müvafiq tədris şöbəsinə təhkim olunmuş daxili təlimçilərin vergilər və vergitutma sahəsində biliklərinin təkmilləşdirilməsi, vergi qanunvericiliyinə zəruri dəyişikliklərə dair təkliflərin hazırlanması məqsədilə Mərkəzin 18.01.2021-ci il tarixli 2195040100004500 nömrəli əmri ilə 19.01.2021-29.04.2021-ci il tarixlərdə ardıcıl olaraq 14 təlim keçirilmişdir. Təlimdə 22 nəfər əməkdaş iştirak etmişdir.

2. Dövlət Vergi Xidmətinin 12.02.2021-ci il tarixli 2117041700124500 nömrəli əmri ilə 15 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək "Müvəqqəti saxlanma yeri şöbəsində xidmətin təşkili" mövzusunda distant (məsafədən) təhsilalma forması tətbiq edilməklə ("Zoom" proqramı vasitəsi ilə) təlim təşkil edilmişdir. Təlimə Dövlət Vergi Xidmətinin 12 nəfər əməkdaşı dinləyici qismində cəlb edilmişdir. Təlimin sonunda keçirilmiş qiymətləndirmənin nəticələri məqbul olmuşdur.

3. Dövlət Vergi Xidmətinin 16.02.2021-ci il tarixli 2117041700127600 nömrəli əmri əsasında vergi orqanları əməkdaşlarının beynəlxalq maliyyə və mühasibat uçotu sahəsində bilik və peşə hazırlığının artırılması məqsədilə "Maliyyə uçotu" mövzusunda distant (məsafədən) təhsilalma forması tətbiq edilməklə ("Zoom" proqram təminatı vasitəsi ilə) 17 fevral 2021-ci il tarixdən 5 may 2021-ci il tarixədək olan dövrdə ardıcıl olaraq 21 təlim keçirilmişdir. Təlimçi qismində Gənc Mühasiblər İctimai Birliyinin eksperti, ACCA və mühasibat uçotu üzrə mütəxəssis Simnar Paşazadə iştirak etmişdir. Təlimdə 210 nəfər əməkdaş onlayn rejimdə iştirak etmişdir.

4. “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində 14 mart 2021-ci il tarixdə “Dövlət tərəfindən sahibkarlığın təşviqi siyasəti, sahibkarlığa başlamanın hüquqi prosedurları və vergi uçuğu” mövzusunda təlim keçirilmişdir.

Təlimdə iştirakçılar sahibkarlığa başlamağın yolları, hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurları, vergi ödəyicilərinin uçuğu, təsərrüfat subyektlərinin vergi uçuğu və icarə müqavilələrinə olan tələblər, banklarda sahibkarlıq məqsədi ilə hesabların açılması qaydaları, sahibkarlıq fəaliyyətinin dayandırılması, ləğvi və bərpası qaydaları barədə məlumatlar almışlar.

5. Dövlət Vergi Xidmətinin 15.03.2021-ci il tarixli 2117041700224200 nömrəli əmrinə əsasən 16 mart 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə videoformat şəklində “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış” mövzusunda təlim keçirilmişdir.

Tədbirdə əsas məruzəçi qismində Açıq hökumətin təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti – Dialoq Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru, “Konstitusiyaya Araşdırmaları Fondu”nun Prezidenti Əliməmməd Nuriyev, Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis müavini Toğrul Əhmədov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və ondan irəli gələn Fəaliyyət Planı” mövzusu üzrə və Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov dövlət vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri barədə çıxış etmişdir.

Təlimrdə Dövlət Vergi Xidmətinin 53 nəfər əməkdaşı dinləyici qismində və İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən digər dövlət xidmətlərinin vəzifəli şəxsləri də iştirak etmişdir.

6. Dövlət Vergi Xidmətinin 15.03.2021-ci il tarixli 2117040100227400 nömrəli əmri ilə 17.03.2021-ci il tarixdə dövlət vergi orqanlarının əməkdaşları üçün “Vergi auditi sahəsi üzrə fəaliyyət göstərən yoxlayıcı əməkdaşların əsas fəaliyyət göstəricilərinin izahı” mövzusunda onlayn rejimdə təlim keçirilmişdir. Təlimdə 197 nəfər əməkdaş iştirak etmişdir.

7. Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin 10.03.2021-ci il tarixli 2117030007027200 nömrəli və 21.06.2021-ci il tarixli 2117041700562700 nömrəli xidməti məktubları əsasında 30.03.2021-ci il və 24.06.2021-ci il tarixdə “Kommersiya

hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda onlayn rejimdə təlimlər keçirilmişdir.

8. Dövlət Vergi Xidmətinin 30.03.2021-ci il tarixli 2117040100266500 nömrəli əmri ilə 02-04, 09-11.04.2021-ci il tarixlərdə Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında, 17, 24.04.2021-ci il tarixlərdə Bakı şəhərində yerləşən binasında “Təlimçilərin təlimi” mövzusunda təlim keçirilmişdir. Əsas məqsəd daxili təlimçi heyətinin formalaşdırılmasından ibarət olmuşdur. Təlimdə 18 nəfər əməkdaş iştirak etmişdir.

9. Dövlət Vergi Xidmətinin 16.06.2021-ci il tarixli 2117041700546100 nömrəli əmri ilə 21-25.06.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun vəzifəli şəxslərinin iştirakı ilə “Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda onlayn rejimdə təlim keçirilmişdir. Təlimdə 14 nəfər əməkdaş iştirak etmişdir.

10. 16-17 iyun 2021-ci il tarixlərdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları Ülker Kazımovanın, Rəşad Əhmədovun və Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin əməkdaşı Adil Vahidovun təqdimatında “Vergi və gömrük qanunvericiliyi” mövzusunda təlim keçirilmişdir

Təlimdə iştirakçı qismində “Bank Respublika” ASC-nin Kiçik və orta sahibkarlıq kreditləri departamentinin, Korporativ kreditlər departamentinin və bankın digər strukturlarının əməkdaşları iştirak etmişdir.

11. Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən 11 yanvar 2021-ci il tarixdə təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planı”nın “Biznesə başlama” hissəsinin 7-ci bəndində kommərşiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı Dövlət Vergi Xidməti və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət, o cümlədən Çağrı Mərkəzinin əməkdaşları üçün Tədris Mərkəzinin təşkilatçılığı ilə onlayn rejimdə Dövlət qeydiyyatı baş idarəsi tərəfindən 24 iyun 2021-ci il tarixdə təlim keçirilmişdir. Təlimdə 43 nəfər iştirak etmişdir (AVİS qeydiyyat nömrəsi: 2117030017917500).

12. Dövlət vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, göstərilən xidmətlərdən ödəyicilərin məmnunluq səviyyəsinin

artırılması, vergi orqanlarının nüfuzunun daha da yüksəldilməsi və vergi ödəyicilərinə xidmətlərin göstərilməsi zamanı əməkdaşların bu sahədə bacarıqlarının artırılması üçün vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşlarına spesifik təlimlərin keçirilməsi məqsədilə “FireWorks HRM” şirkəti tərəfindən təklif olunan 6 sessiyadan ibarət “Problemlə müştərilərlə işləmə texnikaları və stresin idarə olunması” mövzusunda vergi ödəyicilərinə xidmət strukturlarının əməkdaşları üçün DVX-nin 25.06.2021-ci il tarixli 2117040100588400 nömrəli əmri ilə 03, 10, 17.07.2021-ci il tarixlərdə təlimlər keçirilmişdir. Təlimdə 254 nəfər əməkdaş iştirak etmişdir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2020-ci il tarixli 448 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”nın aktual əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin, İnsan resursları baş idarəsinin və Tədris Mərkəzinin birgə təşkilatçılığı, Kapital Bank “ASC”-nin dəstəyi ilə Mərkəzi Şamaxı rayonu Nağaraxana kəndində yerləşən kompleksində DVX-nin 29.06.2021-ci il tarixli 2117040100592900 nömrəli əmri ilə 30.07.2021-ci il tarixdə “Malların ixrac qeydi ilə satışı qaydaları və vergitutma məsələləri” mövzusunda məlumatlandırıcı tədbir keçirilmişdir. Təbirdə 47 nəfər əməkdaş iştirak etmişdir.

14. Dövlət vergi orqanlar əməkdaşlarının korrupsiya ilə mübarizə sahəsində maarifləndirilməsi məqsədilə DVX-nin 27.07.2021-ci il və 03.08.2021-ci il tarixli 2117041700731300 və 2117041700766900 nömrəli əmrləri ilə 30.07.2021-ci il və 06.08.2021-ci il tarixlərdə 3 sayılı ƏVİ-də və 12 sayılı ƏVBİ-də “Korrupsiyaya qarşı mübarizə, maraqlar toqquşması və məlumat təhlükəsizliyi” mövzusunda Tədris Mərkəzinin və EKVİTA MMC-nin birgə təşkilatçılığı ilə təlimlər keçirilmişdir. Təlimlərdə 60 nəfər əməkdaş iştirak etmişdir.

15. DVX-nin 02.08.2021-ci il tarixli 2117041700758600 nömrəli əmri ilə “Cinayət tərkibi yaradan borc materiallarının hazırlanması və aidiyyəti üzrə göndərilməsi” mövzusunda 05.08.2021-ci il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları üçün təlim keçirilmişdir. Təlimdə 8 nəfər əməkdaş iştirak etmişdir.

16. Tədris Mərkəzinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə 12.10.2021-21.10.2021-ci il tarixlərdə DVX-nin 06.10.2021-ci il tarixli

2117040101046400 nömrəli əmri ilə “Aktivlərin qiymətləndirilməsi və onun xüsusiyyətləri” mövzusunda silsilə təlimlər təşkil edilmişdir. Təlimçi qismində Baş Prokurorluğun peşəkar əməkdaşları iştirak etmişlər. Təlimdə 82 nəfər əməkdaş iştirak etmişdir.

17. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblərdən ibarət olduğu nəzərə alınaraq DVX-nin 28.10.2021-ci il tarixli 2117041701145300 nömrəli əmri ilə 19.10.2021-ci il tarixdən 13.01.2022-ci ilədək olan dövrdə “İctimai sektor üçün peşəkar mühasib sertifikatı imtahanına hazırlıq” mövzusunda kənar təlimçinin iştirakı ilə silsilə təlimlər keçirilir. Təlimlərdə 34 nəfər əməkdaş iştirak edir.

18. Dövlət Vergi Xidmətinin müvafiq strukturlarının əməkdaşlarının transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydalarına dair bilik və bacarıqlarının inkişaf etdirilməsi zərurətini nəzərə alaraq DVX-nin 05.10.2021-ci il tarixli 2117041701028300 nömrəli əmri ilə 06.10.2021-22.10.2021-ci il tarixlərdə “Transfer qiymətləri” mövzusunda silsilə təlimlər təşkil edilmişdir. Təlimlərdə 18 nəfər əməkdaş iştirak etmişdir.

19. Əməkdaşların peşə hazırlığının artırılması və bu sahədə mövcud olmuş pozuntuların qarşısının alınması məqsədilə DVX-nin 12.11.2021-ci il tarixli 2117041701205200 nömrəli əmri ilə “Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda 15.11.2021-19.11.2021-ci il tarixlərdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları üçün təlimlər təşkil edilmişdir. Təlimlərdə 21 nəfər əməkdaş iştirak etmişdir.

20. Yoxlama və cinayət xarakterli materialların ekspertizası zamanı aşkar edilən nöqsanların müzakirəsi və aradan qaldırılması məqsədilə DVX-nin 17.11.2021-ci il tarixli 2117041701226300 nömrəli əmri ilə, Tədris Mərkəzinin təşkilatçılığı ilə “Məhkəmə işlərində uduzma hallarını doğuran səbəblər və digər çətinliklərin müzakirəsi” mövzusunda hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlar üçün qısamüddətli təlim

keçirilmişdir. 27 nəfər əməkdaş əyani formada, 176 nəfər əməkdaş isə “Zoom” proqramı vasitəsilə təlimdə onlayn iştirak etmişdir.

21. Dövlət Vergi Xidmətinin İnsan Resursları Baş İdarəsi və Tədris Mərkəzinin əməkdaşları üçün icbari tibbi sığorta sahəsində məlumatlandırma məqsədilə 15 dekabr 2021-ci il tarixində distant (məsafədən) formada “İcbari tibbi sığortanın Xidmətlər Zərfi” mövzusunda təlim təşkil olunmuşdur. Təlimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar departamentinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva aparmışdır. Təlimin əsas məqsədi vergi orqanları əməkdaşlarının icbari tibbi sığorta sisteminin məqsədi və əhəmiyyəti, xidmətlər zərfi, əhaliyə verəcəyi faydalar və istifadə qaydaları haqqında məlumatlılıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

22. Dövlət Vergi Xidmətinin 06.12.2021-ci il tarixli 2117040101322300 nömrəli əmri ilə “Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı ictimaiyyətin və vergi orqanı əməkdaşlarının maarifləndirilməsi və maarifləndirilməsi üzrə qrafik”ə uyğun olaraq 15, 16, 17, 18, 20, 21, 23 və 24.12.2021-ci il tarixlərdə DVX-nin tabeliyində olan struktur bölmələrində onlayn maarifləndirmə işləri ilə bağlı təlimlər keçirilmişdir. Təlimlərdə 3081 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.


Qısamüddətli təlimlər üzrə dərslərin ümumi həcmi 298 akademik saat təşkil etmişdir

## Statistika



### 2021-ci il üzrə dinləyicilər və təlim saatları barədə məlumat

|   | Təlim növləri                               | Dinləyicilərin sayı | Təlim saatları |                |             |                       |
|---|---|---------------------|----------------|----------------|-------------|-----------------------|
|   |   |                     | Cəmi (saat)    | Tədris Mərkəzi | DVX         | Kənardan cəlb edilmiş |
| 1 | Peşə fəaliyyətinin ümumi əsasları təlimləri | 204                 | 1983           | 893            | 1050        | 40                    |
| 2 | İxtisasartırma təlimləri                    | 501                 | 353            | 216            | 137         | -                     |
| 3 | Qısamüddətli təlimlər və seminarlar         | 4246                | 298            | 65             | 46          | 187                   |
|   | <b>Cəmi:</b>                                | <b>4951</b>         | <b>2610</b>    | <b>1174</b>    | <b>1233</b> | <b>227</b>            |

### Dərs saatlarının bölgüsü



Hesabat dövründə təlimlərdə 1880 nəfər dövlət vergi orqanı əməkdaşı iştirak etmiş, dərslərin ümumi həcmi 2610 saat olmuşdur.



### ***Seminarların və digər tədbirlərin təşkili və keçirilməsi üzrə:***

1. 9 fevral 2021-ci il tarixdə Tədris Mərkəzi tərəfində onlayn rejimdə Vergi Məcəlləsinin 32-35-ci maddələrinin müzakirəsi ilə bağlı seminar təşkil edilmişdir.

2. Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı Dövlət Vergi Xidmətinə ünvanlanmış sualların cavblandırılmasına yönəldilmiş izahat məktublarının müzakirəsi ilə bağlı 08.02.2021-28.06.2021-ci il tarixlərdə Tədris Mərkəzində 18 seminar keçirilmişdir.

3. 18 və 23 fevral 2021-ci il tarixlərdə "Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət" mövzusunda onlayn formatda elmi seminar keçirilmişdir.

4. 4 mart 2021 ci il tarixdə Vergi Məcəlləsinin 79-81 və 145-148-ci maddələrinin müzakirəsi ilə bağlı seminar keçirilmişdir.

5. 14.03.2021-ci il tarixdə KOBİA, DMA və Odlar Yurdu İB-nin təşkilatçılığı ilə "Dövlətin sahibkarlığı təşviqi siyasəti və sahibkarlığa başlamanın hüquqi prosedurları mövzusunda seminar keçirilmişdir.

6. Tədris Mərkəzinin "Elm, innovasiya və əməkdaşlıq şöbəsi"nin bilavasitə iştirakı ilə 28.01.21-ci il tarixdə Xəlil Əfəndiyev "Bazar və transfer qiyməti", 04.02.2021-ci il tarixdə Nazim Əliyev "Dövlət vergi orqanları, onların hüquq və vəzifələri. Kommersiya (vergi) sirri", 20.04.2021-ci il tarixdə Şahzadə Mədətova "Əmlak vergisi" mövzularında seminarlar keçirmişlər.

7. Tədris Mərkəzinin 19.03.2021-ci il tarixli 2195030000121800 nömrəli əmri ilə 31.03.2021-ci il tarixdə "Əmək münasibətlərinin qeyri-rəsmi məğulluğun aradan qaldırılmasına təsiri" mövzusunda onlayn rejimdə seminar keçirilmişdir.

Seminarada bu istiqamətdə mövcud olan normativ-hüquqi bazadan və Dövlət Vergi Xidməti tərəfindən qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlər, "Əmək müqaviləsi və mülki xarakterli müqavilələr arasında mövcud olan oxşarlıq və fərqliliklərin hüquqi aspektdən təhlili" və "Qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində vergi nəzarət tədbirləri" mövzusunda müzakirələr aparılmışdır. Seminarada 58 nəfər əməkdaş iştirak etmişdir.

8. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının iştirakı ilə onlayn rejimdə 03.06.2021-ci il tarixdə "Əmək münasibətlərinin nizamlanması və vergitutma məsələləri" mövzusunda seminar keçirilmişdir. Seminarada əmək münasibətlərinin xarakteri, əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasındakı fərq, əmək münasibətlərinin rəsmiləşməsində istinad olunan qanunvericilik bazası, əmək normaları,



əməyin ödənilməsi normaları, qaydaları və təminatları və əmək münasibətlərində vergitutma məsələləri geniş müzakirə edilmişdir. Seminarda 18 nəfər əməkdaş iştirak etmişdir.

9. Tədris Mərkəzinin 9 dekabr 2021-ci il tarixli 2195030000557900 nömrəli xidməti məktubuna uyğun olaraq 15 dekabr 2021-ci il tarixdə "İcbari tibbi sığortanın Xidmətlər Zərfi" mövzusunda görüş keçirilmişdir. Təlimçi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva çıxış etmişdir. Tədbirdə dövlət vergi orqanlarının əməkdaşları iştirak etmişdir.

### ***Elmi tədqiqat işi;***

1. Tədris Mərkəzinin Elmi Şurasının 8 may 2021-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, 2021-ci il üzrə elmi-tədqiqat mövzusu "Vergidən yayınma əməllərinə görə cinayət məsuliyyəti (beynəlxalq təcrübənin müqayisəli təhlili əsasında)" adında təsdiq olunmuşdur. Tədqiqat işi müəyyən olunmuş plan üzrə başa çatdırılmış, hazırda üzərində son tamamlanma və elmi redaktə işləri aparılır. Tədqiqat işində mövzunun aktuallığı əsaslandırılmış, müəyyən elmi yeniliklər əldə olunmuşdur. İşdə vergilərin tarixən siyasi-hüquqi sistemin, o cümlədən dövlətlərin maliyyə ehtiyatlarının əsas mənbəyi olduğu, sivil cəmiyyətlərdə vergi sisteminin, ilk növbədə, iqtisadi və sosial siyasətin məqsədləri üçün istifadə edildiyi, bu baxımdan vergi və vergitutmanın həmçinin iqtisadi-sosial mədəniyyətin mühüm tərkib elementləri kimi çıxış etdiyi qeyd olunmuş, müasir dövrdə vergi orqanı və vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılmasının, vergi öhdəliklərinin könüllü icrasının, vergi hüquq pozuntusu hallarına görə məsuliyyətin həllində diferensial yanaşmanın tətbiqinin, vergini ödəməkdən yayınma halları ilə mübarizədə səmərəliliyə nail olunmasının və s. bu kimi məsələlərin əhəmiyyətliyi vurğulanmışdır.

Tədqiqat işində, eyni zamanda, son illərdə ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza tədbirlərinin tətbiqi, cinayətlərin dekriminallaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində qanunvericilikdə, xüsusən, iqtisadi fəaliyyət sferasında törədilən ictimai təhlükəli əməllərə görə məsuliyyət nəzərdə tutan cinayət-hüquqi normalarda

sanksiyaların yumşaldılması və s. üzrə mühüm dəyişikliklərin baş verdiyi qeyd edilmişdir. Bu dəyişikliklərin ümumən ölkəmizin iqtisadi siyasətinin məzmununa uyğun olduğu göstərilmişdir. Bununla belə, diqqətə çatdırılmışdır ki, vergidən yayınma əməlləri nəticəsində dövlətlər nəhəng məbləğdə zərərə məruz qalır ki, bu da həmin növ əməllər ilə mübarizənin gücləndirilməsini, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini zəruri edir. Vergiləri ödəməkdən yayınma cinayətləri predikat cinayətkarlığın təzahürü olduğundan, əsasən, digər növ iqtisadi cinayətlər ilə birlikdə törədilir. Maliyyə xarakterli cinayətlərdə, bir qayda olaraq, iştirakçılar arasında əlbirliyin olması bu əməllərin ifşasına çətinliklər yaradır. Müasir elmi-texniki və rəqəmsallaşma şəraitində bu növ əməllər ilə səmərəli mübarizənin aparılmasından ötrü ayrı-ayrı ölkələrin hüquq mühafizə orqanları arasında sərbəst informasiya mübadiləsinin mövcud olması zəruri şərtlərdən biri sayılır. Vergilərin ödənilməməsi əməllərinə görə məsuliyyətin həllində tamamilə yeni bir yanaşmanın sərgilənməsinə ehtiyacın olduğu qeyd olunur. Vergilərin qəsdən ödənilməməsi və ya qəsdən ödənilməməsinin sübuta yetirilməsi hallarına vergi qanunvericiliyinin tələblərinin formal pozuntusu kimi baxılması və bu növ işlərin inzibati məsuliyyət qaydasında həll edilməsi təklif olunur. İşdə beynəlxalq təcrübənin öyrənilməsi əsasında vergiləri ödəməkdən yayınma əməlləri ilə cinayət-hüquqi mübarizənin optimallaşdırılmasına xidmət edən digər təkliflər irəli sürülür. Tədqiqat işinin tam yekunlaşdıqdan sonra DVX-nə təqdim olunması nəzərdə tutulur.

2. Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov iddiaçı Arzu Xasay qızı Abdullayevanın 5301.01 “Daxili siyasət və dövlət maliyyəsi” ixtisası üzrə “Problemlə kreditlər portfelinin səmərəli istifadə edilməsinin bankın dayanaqlığına təsirinin qiymətləndirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işində rəsmi opponet kimi çıxış etmişdir.

3. Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov Əbdülrəhim Əbdülrəhman oğlu Dadaşovun 5301.01 “Daxili siyasət və dövlət maliyyəsi” ixtisası üzrə “İxracatçı fermer təsərrüfatlarının maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinə rəy vermişdir.

### ***Elmi məqalələr və nəşriyyat işi:***

1. Zabaykal Dövlət Universitetinin nəşriyyatında Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovun və Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin, Vitaliy Burov və digər xarici ölkə alimlərin həmmüəllifliyi ilə hazırlanmış “Противодействие теневой экономике и определение ее масштабов: отечественный и зарубежный опыт (теория и практика) (Countering the Shadow Economy and Determining its Scale: National and Foreign Experience (the Theory and Practice)” adlı monoqrafiya 2021-ci ilin əvvəlində işıq üzü görmüşdür. Birgə layihənin məhsulu olan əsərdə gizli iqtisadiyyatın tədqiqinin nəzəri və metodoloji məsələləri işıqlandırılmış, gizli iqtisadiyyatın miqyasının müəyyən edilməsinin metodları nəzərdən keçirilmiş, bu neqativ hadisə ilə mübarizəyə dair elmi yanaşmalar təhlil edilmiş, praktiki nümunə kimi bəzi ölkələrdə gizli iqtisadiyyatın miqyas göstəriciləri öz əksini tapmışdır. İngilis dilində xülasələri olan monoqrafiya Zabaykal Dövlət Universiteti tərəfindən istifadə üçün Rusiya Federasiyası ilə yanaşı, MDB-nin bir sıra dövlətlərinə, o cümlədən Çin Xalq Respublikasının və Sinqapurun təhsil müəssisələrinə göndərilmişdir;

2. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev və həmin şöbənin əməkdaşı Şahzadə Mədətovaın Springer beynəlxalq xülasələndirmə və indeksləmə sistemində daxil olan nəşrdə (Springer International Publishing) aşağıdakı məqaləsi çap olunmuşdur:

“Fuzzy Regulation Model of the Interaction Between the State and Economic Subject Within the Shadow Economy and Tax Field”. 14th International Conference on Theory and Application of Fuzzy Systems and Soft Computing - ICAFS-2020. ICAFS 2020. Advances in Intelligent Systems and Computing, AISC 1306, pp. 223-229, Springer, Cham. 2021 (Mirəli Kazımov, Nazim Əliyev, Şahzadə Mədətova) [https://doi.org/10.1007/978-3-030-64058-3\\_27](https://doi.org/10.1007/978-3-030-64058-3_27);

3. “Analysis of tax revenues on the sectors of economy” (İqtisadiyyatın sahələri üzrə vergi daxilolmalarının təhlili), Azərbaycanın vergi jurnalı, 2020, № 1 (140), s. 81-90 (Mirəli Kazımov, Şahzadə Mədətova) (2021-ci ildə çap olunmuşdur) <https://disk.yandex.ru/i/5hBDb8AFAl2sA>;

4. Azərbaycanda vergi potensialı və həyata keçirilən vergi islahatları // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası, 2020 (iyul-avqust), s. 109-115 (Nazim Əliyev, Şahzadə

Mədətova, Xəlil Əfəndiyev), (2021-ci ildə çap olunmuşdur)  
[http://economics.com.az/.../2020\\_4/14.Shahzade\\_yeni.pdf](http://economics.com.az/.../2020_4/14.Shahzade_yeni.pdf);

5. Некоторые особенности дифференциации уголовной ответственности по законодательству Азербайджанской Республики / Пути развития правовой науки в современных условиях: Материалы XI Международной научной конференции. К.: ДУИТ, 22-23 апреля 2021 г. С. 135-140.

6. Naхçıvan Dövlət Universitetinin "Elmi Əsərlər" adlı jurnalında "Vergi siyasətinin iqtisadi inkişafa təsirinin xüsusiyyətləri" adlı məqalə çap edilmişdir.

7. Tədris və metodika şöbəsinin rəisi Ramiz Məhərrəmov tərəfindən "Vergi öhdəliklərinin icrasının nəzəri və praktiki aspektləri" mövzusunda "Vergi xəbərləri" jurnalına çapa məqalə təqdim edilmişdir.

8. Vergi inzibatçılığının tədrisi şöbəsinin əməkdaşının "Müasir marketinq metodlarının rəqəmsallaşan milli iqtisadiyyata tətbiqi məsələləri" mövzusunda məqaləsi Aqrar Tədqiqatlar Mərkəzinin Elmi-jurnalında çap olunmuşdur ("Kənd Təsərrüfatının İqtisadiyyatı" elmi-praktik jurnalının 2021, № 2 (36)).

9. Vergidən yayınma cinayətlərinə görə məsuliyyətin səciyyəvi xüsusiyyətləri/ Юридические науки и образования (Juridical sciences and education) jurnalı tərəfindən çap üçün qəbul olunmuşdur (Nazim Əliyev, Xəlil Əfəndiyev, Nərmin Rəhimli).

10. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev Rusiya, Qazaxıstan və Müstəqil Dövlətlər Birliyinə üzv olan digər ölkələrin alimlərindən ibarət beynəlxalq müəlliflər kollektivinin "Müasir pandemiya reallığının çoxcəhətliliyi" (Многогранность современной пандемической реальности) adlı multidissiplinar monoqrafiyası Sankt-Peterburq şəhərində işıq üzü görmüşdür (Многогранность современной пандемической реальности: Коллективная монография / под редакцией проф. Е.С.Вылковой. СПб.: Издательско-полиграфическая ассоциация высших учебных заведений, 2021. 300 с.

### ***Keyfiyyət təminatı məsələləri üzrə:***

Dövlət Vergi Xidmətinin Tədris Markəzi tərəfindən 2021-ci il ərzində təşkil olunan təlimlər zamanı ümumilikdə 223 təlim sessiyası və 1 tədbir üzrə məmnunluq sorğusu keçirmişdir. Təlimlərin sonunda iştirakçılar arasında Anonim Online Sorğu Anketi

paylanaraq 1538 nəticə əldə olunmuşdur. Anketlər təhlil olunduqdan sonra onlara dair təkliflər müvafiq qaydada Mərkəzin rəhbərliyinə təqdim edilmişdir. Habelə, Tədris Mərkəzi tərəfindən təşkil olunan bütün təlim və seminarlarda müşahidəçi qismində iştirak edilmişdir.

Keyfiyyət təminatı bölməsi tərəfindən 2021-ci il ərzində aşağıdakı işlər görülmüşdür:

- “Təlimçilər üçün təlim” və “Çətin müştərilərlə iş və stressin idarə olunması” mövzularına dair təlim təklifləri əldə edilərək rəhbərliyə təqdim edilmişdir;

- Layihələrin idarə olunması bölməsinə dinləyicilərin təlim ehtiyaclarının müəyyən olunması üzrə sorğu anketinin tərtib edilməsində dəstək olunmuşdur;

- Azərbaycan Beynəlxalq Bankı tərəfindən dərc edilmiş "Dövlət Maliyyəsi və Dövlət Siyasəti" adlı kitabının Tədris Mərkəzinin kitabxanasına təqdim olunması təşkil edilmişdir;

- Tədris Mərkəzində ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüşünün baş tutması üçün təşəbbüs göstərilmişdir;

- Əmlak qiymətləndiriciləri üçün bilik və peşəkarlıqlarının artırılması məqsədi ilə kənar təlim mərkəzləri ilə görüşlər keçirilmişdir. Əldə olunan təlim təklifləri rəhbərliyə təqdim olunmuşdur;

- Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində Keyfiyyətə Təminat İdarəsinin yaradılması ilə əlaqədar həmin qurumun əməkdaşları üçün ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemi” standartı üzrə bilik və bacarıqların inkişafına xidmət edən təlimin təşkil olunması təklif olunmuşdur.

Tədris Mərkəzində keçiriləcək ilkin hazırlıq və ixtisasartırma kurslarına hazırlıq məqsədilə dinləyicilərə təqdim ediləcək təlim materialları bütün tədris şöbələrindən əldə olunaraq yoxlanılmış, irad və təkliflər təlimçilərə bildirilmişdir.

Mərkəzdə keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarına hazırlıq məqsədilə dinləyicilərə təqdim ediləcək təlim materialları bütün tədris şöbələrindən əldə olunaraq yoxlanılıb, təklif və nöqsanların aradan qaldırılması üçün aidiyyəti üzrə şöbələrə məlumatlar verilmişdir.

Mərkəz tərəfindən təşkil olunan imtahanlarda, habelə cari ilin fevral ayında Xidmət mərkəzlərinin təmsilçilərinin bilik və peşə hazırlığı səviyyəsinin qiymətləndirilməsi

ilə bağlı keçirilən imtahan üzrə monitoring aparılarkən heç bir nöqsan aşkar olunmamışdır.

Gələcəkdə DVX-nin Tədris Mərkəzi tərəfindən keçirilən seminar və təlimlərdə nümayiş olunan təqdimatların müasir dövrə daha da uyğun və dinamik olmasına, habelə təlim prosesində yaranan çatışmazlıqlara dair təlimçilərə tövsiyələr verilmişdir.

### **Layihələrlə iş və inkişaf istiqaməti üzrə:**

Hesabat dövrü ərzində tələbələrin vergi sahəsində maarifləndirilməsi, iqtisadi savadının artırılması, vergi ödəyicilərinin vergi qanunvericiliyinin tətbiqi sahəsində biliklərinin artırılması istiqamətində aşağıdakı təlimlər keçirilmişdir:

| <i>No</i>         | <i>Təlimin adı</i>   | <i>Keçirildiyi yer</i>  | <i>Tarix</i>      | <i>Təlim saati</i> | <i>İştirakçı sayı</i> |
|-------------------|--|---|-------------------|--------------------|-----------------------|
| 1                 | Vergitutmanın əsasları   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Bakı)   | 13.02.21-22.04.21 | 192                | 56                    |
|                   |  |   | 27.02.21-29.05.21 |                    |                       |
|                   |  |   | 24.07.21-18.09.21 |                    |                       |
|                   |  |   | 01.05.21-10.07.21 |                    |                       |
|                   |  |   | 11.09.21-30.10.21 |                    |                       |
| 16.10.21-04.12.21 |  |   |                   |                    |                       |
| 2                 | "Sahibkarlığın təşviqində vergi siyasətinin rolu" mövzusunda onlayn seminar                | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, UNEC, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti, Prezident yanında idarəçilik Akademiyası                            | 17.03.2021        | 2                  | 100                   |
| 3                 | "Hüquqi şəxslərin mənfəət vergisi" mövzusunda seminar                                      | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Bakı)   | 16.04.2021        | 2                  | 4                     |
| 4                 | "Kassa, bank və ƏDV sub-uçot hesabı üzrə əməliyyatlar və onların uçotu" mövzusunda seminar | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Bakı)   | 17.04.2021        | 2                  | 3                     |
| 5                 | Vergi qanunvericiliyi və Gömrük qanunvericiliyi  | "Bank Respublika" ASC   | 16.06.21-17.06.21 | 8                  | 12                    |
| 6                 | "Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması" mövzusunda seminar                   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Analitik-İnformasiya Resursları Mərkəzi (onlayn) | 24.11.2021        | 1                  | 40                    |
| 7                 | "Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin mühasibat və vergi uçotu" mövzusunda seminar   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Odlar Yurdu Universiteti (onlayn)   | 25.11.2021        | 1                  | 30                    |
|                   |  | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və UNEC Karyera Mərkəzi (onlayn)   | 26.11.2021        | 1                  | 25                    |
| 8                 | "Azərbaycan Respublikasının Vergi qanunvericiliyi və Vergi Sistemi" mövzusunda seminar     | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Sumqayıt Dövlət Universiteti (onlayn)   | 10.12.2021        | 1                  | 50                    |
| <b>CƏMİ</b>       |  |   |                   | <b>210</b>         | <b>320</b>            |

### **Tədbirlər**

| <i>No</i> | <i>Tədbirin adı</i> | <i>Keçirildiyi yer</i> | <i>Tarix</i> | <i>Tədbir günü</i> | <i>İştirakçı sayı, nəfər</i> |
|-----------|---------------------|------------------------|--------------|--------------------|------------------------------|
|-----------|---------------------|------------------------|--------------|--------------------|------------------------------|

|             |  |   |                   |           |             |
|-------------|--|---|-------------------|-----------|-------------|
| 1           | "Beynəlxalq Bank" ASC  | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 29.06.21-30.06.21 | 2 gün     | 50          |
| 2           | "Kapital Bank" ASC   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 03.07.2021        | 1 gün     | 83          |
| 3           | Təhsil Nazirliyi   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 03.07.21-04.07.21 | 2 gün     | 50          |
| 4           | "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən "Birlik" Qarabağ gənclərinin həmrəylik düşərgəsi  | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 30.07.21-05.08.21 | 7 gün     | 80          |
| 5           | Dövlət Vergi Xidmətinin əməkdaşları üçün həvəsləndirmə tədbiri   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 01.05.21-02.05.21 | 2 gün     | 37          |
|             |  | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 10.07.21-11.07.21 | 2 gün     | 30          |
| 6           | Azərbaycan Könüllü Təşkilatları İttifaqının II Hesabat-Seçki Konfransı   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 16.08.21-17.08.21 | 2 gün     | 74          |
| 7           | "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İB-nin birgə təşkilatçılığı ilə "Xarıbülbul" Şəhid və Qazi övladlarının yay düşərgəsi tədbiri | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 20.08.21-24.08.21 | 5 gün     | 75          |
| 8           | Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə xaricdə yaşayan və məzun olan azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu                | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 28.08.21-01.09.21 | 5 gün     | 100         |
| 9           | "Gənclər təşkilatlarının beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları" Nayora   | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 03.09.21-06.09.21 | 4 gün     | 70          |
| 10          | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Mentorluğun 48 saati" adlı proqram tədbiri     | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 07.09.21-08.09.21 | 2 gün     | 41          |
| 11          | ARTİ-nin Test ekspertləri ilə 2021-ci il müəllimlərinin iş qəbulu imtahanları nəticələrinin təhlilinə həsr olunmuş tədbir  | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 11.09.21-12.09.21 | 2 gün     | 40          |
| 12          | Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "DIGITAL IDEA BOOTCAMP" adlı tədbiri            | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 18.09.2021        | 1 gün     | 180         |
| 13          | "İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfrans  | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (Şamaxı) | 06.12.2021        | 1 gün     | 80          |
| 14          | "ABB Bank", "İN DVX" "DGK" və "Turan Özbahceci" ilə birgə sahibkarlarla silsilə tədbir   | ABB Bank  | 08.12.2021        | 1 gün     | 35          |
| <b>CƏMİ</b> |  |   |                   | <b>41</b> | <b>1025</b> |

### ***Əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər üzrə:***

1. 12 fevral 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev tərəfindən “SABAH V” Karyera Qış Məktəbi çərçivəsində “SABAH” qruplarının 4-cü kurs tələbələrinə “Əmək qanunvericiliyi” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd tələbələrin iş həyatına hazırlanması, onların əmək sahəsində qarşıya çıxacaq problemlərə daha peşəkar yanaşmasının təmin olunması olmuşdur. Təlimdə əmək hüququnun tarixi, Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əmək müqaviləsi, sınaq müddəti, İşçinin və işəgötürənin əsas hüquq və vəzifələri, İxtisarlar və s. mövzularda iştirakçılara məlumatlar verilmişdir.

2. 17 fevral 2021-ci il tarixdə Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Memorandumun bağlanması məqsəd iqtisadiyyat, hüquq, maliyyə, mühasibat uçotu və vergi qanunvericiliyi üzrə ixtisas biliklərinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə elmi tədqiqatların aparılması, birgə tədbirlərin, məsləhətləşmə və ekspertizaların keçirilməsi, məlumat mübadiləsi, regional və beynəlxalq əlaqələrin qurulmasına nail olmaqdan ötrü tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmələri, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirməkdən ibarət olmuşdur.

3. 17 fevral 2021-ci il tarixdə Tədris Mərkəzi tərəfindən Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilmişdir.

Tədbirdən sonra Mərkəzin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov ilə İqtisadçılar İttifaqının sədri, AMEA-nın akademiki Ziyad Səmədzadə və Auditorlar Palatasının sədri, professor Vahid Novruzov arasında işçi qaydada görüş keçirilmişdir. Görüşdə birgə əməkdaşlıq çərçivəsində tərəflərin peşəkar imkanlarının artırılmasına xidmət edən, o cümlədən birgə təşkilatçılıq ilə respublika və beynəlxalq səviyyəli konfrans və elmi tədbirlərin keçirilməsi məsələləri müzakirə olunmuş və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi qərara alınmışdır.



4. 23 fevral 2021-ci il tarixdə Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Tərəflər tədris, elmi-tədqiqat fəaliyyəti və digər müvafiq sahələrdə qanunvericiliyin inkişaf etdirilməsi, kadrların ixtisas və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi, müxtəlif aktual mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənilib hazırlanması və həyata keçirilməsi, fəaliyyət sahələrinə uyğun ayrı-ayrı məsələlər üzrə elmi-metodiki köməkliklərin göstərilməsi, normativ sənədlərin və onların layihələrinin ekspertizasının keçirilməsi, səlahiyyətləri çərçivəsində peşəkar imkanların daha da genişləndirilməsinə xidmət edən ekspertiza fəaliyyəti, rəqəmsal texnologiyaların tətbiqi və digər məsələlər üzrə əməkdaşlıq etmələrinə dair razılığa gəlmişlər.

5. 3 mart 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Bakı Dövlət Universitetinin rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə məqsəd iki qurum arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ üzrə mütəxəssislərin hazırlanması sahəsində birgə əməkdaşlıq imkanları, gələcəkdə dövlət vergi orqanlarında və əmək münasibətləri bazarında vergi sahəsi üzrə ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi məqsədilə birgə əməkdaşlıq müzakirə olunmuşdur.

6. 1 aprel 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Mərkəz rəhbərliyi və Bankın bir sıra departament rəhbərləri və Beynəlxalq Bankın Marketing Departamentinin Korporativ Kommunikasiyalar şöbəsinin baş mütəxəssisi Könül Hilal arasında görüş keçirilmişdir.

Mərkəzin rəhbərliyi ilə Bankın nümayəndələri arasında Azərbaycan Beynəlxalq Bankı tərəfindən yaradılan "Sahibkarlar klubu"na üzv olan kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə vergi və mühasibatlıq sahəsi üzrə bilik və bacarıqlarının formalaşdırılması, vergi savadlığının inkişaf etdirilməsi məqsədi ilə Tədris Mərkəzi tərəfindən maarifləndirici dəstəyin göstərilməsi məsələsi müzakirə edilmişdir.

7. 2 aprel 2021-ci ildə Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB), Dövlət Vergi

Xidmətinin Tədris Mərkəzi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları arasında görüş keçirilmişdir.

Görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun qüvvəyə minməsi və bu qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar mühasib sertifikatının əldə etməsinin və peşəkar təşkilata üzv olmasının zəruriliyi, peşəkar mühasib təşkilatlarının apardığı maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkilməsi və fəaliyyətin bu istiqamətdə genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

8.16 aprel 2021-ci il tarixində Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunmuşdur.

Dəyirmi masada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin, eləcə də Azərbaycanın dövlət fiskal siyasətini həyata keçirən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin nümayəndələri iştirak etmişlər.

Tədbir dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə yüksək ixtisaslı kadr hazırlığı mövzusunda aktual məsələlərin müzakirə olunması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşımışdır.

9. Dövlət Vergi Xidmətinin 29.04.2021-ci il tarixli 2117040100387300 nömrəli əmrinə əsasən 1-2 may 2021-ci il tarixlərdə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Xidmətin ayrı-ayrı strukturları üzrə fərqlənmiş 37 əməkdaşı üçün Mərkəzin Şamaxı rayonunda yerləşən inzibati binasında motivasiya tədbirlərini özündə ehtiva edən mədəni istirahət proqramı təşkil olunmuşdur.

Tədbirdə Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Alış Qasımov “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin müasir vəziyyəti”, tanınmış təlimçi və biznes konsultant Fəxri Ağayev isə “Stresin idarə olunması” mövzularında çıxışlar etmişlər.

10. 21 may 2021-ci il tarixində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları

Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında birgə görüş keçirilmişdir.

Görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmanın zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.

11. Dövlət Vergi Xidmətinin 29.04.2021-ci il tarixli 2117040100387300 nömrəli əmri ilə 2021-ci ilin I rübü ərzində xidmətdə fərqlənən dövlət vergi orqanları əməkdaşlarının mükafatlandırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə 01-02.05.2021-ci il tarixdə Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında tədbir keçirilmişdir. Təbirdə 37 nəfər əməkdaş iştirak etmişdir.

12. Vergi qanunvericiliyinin tətbiqi ilə əlaqədar yaranan problemlər, onların həlli və sahənin inkişafı üçün müxtəlif sahibkarlar assosiasiyaları tərəfindən verilən təkliflərinin dinlənilməsi və müzakirəsi məqsədilə Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə silsilə görüşlər keçirilir. Aprel-iyun ayları ərzində "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İB, "Azərbaycan Qida Sənayesi Assosiasiyası" İB və "Azərbaycan Baklar Assosiasiyası" İB ilə görüşlər keçirilmiş və Tədris Mərkəzinin əməkdaşları görüşlərdə iştirak etmişlər.

13. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin birgə təşkilatçılığı ilə Beynəlxalq Bankın yaradıcısı olduğu “Sahibkarlar Klubu”na üzv vergi ödəyicilərində vergi mədəniyyətinin artırılması və sahibkarların vergi savadlılığının artırılması istiqamətində Vergi qanunvericiliyinin tədrisi şöbəsinin əməkdaşı Rəşad Əhmədovun 04.05.2021-ci il tarixdə “ASAN RADİO”da çıxışı olmuşdur.

14. 25.05.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri ilə görüş keçirilmiş və görüşdə Tədris Mərkəzi ilə səfirlik arasında müvafiq fəaliyyət üzrə əməkdaşlığın perspektiv istiqamətləri, müxtəlif aktual mövzular üzrə birgə tədbirlərin, layihələrin həyata keçirilməsi, elmi tədqiqatların aparılması, mütəxəssis hazırlığı, məlumat mübadiləsi və digər sahələr üzrə müzakirələr aparılmışdır.

15. 08.06.2021-ci il tarixdə Tədris Mərkəzində Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatının əməkdaşlarının iştirakı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl

Sektorun İnkişafı layihəsinin biznes mühitinin inkişafı üzrə meneceri Elşəvər Quliyevlə görüş keçirilmişdir.

16. Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin əməkdaşları KOICA Azərbaycan Nümayəndəliyinin "CIAT Paylaşımıdır" Proqramına "Sahibkar Qadınların Vergi Biliklərinin Artırılması" mövzusunda Layihə ilə müraciət etmiş və qalib olmuşlar.

17. "Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası" İctimai Birliyi, "Turizmin İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən verilmiş təkliflər barədə iqtisadi baxımdan təhlil aparılmış və müvafiq təkliflər verilmişdir.

18. 29-30 iyun 2021-ci il tarixlərdə Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "Sahibkarlar Klubu" üzvləri olan iş adamları üçün 2 günlük tədbir keçirilmişdir.

Tədbirin tərəfdaşları qismində Dövlət Vergi xidmətinin Tədris Mərkəzi, AMEA-nın İqtisadiyyat İnstitutu və KOBİA çıxış etmişdir. Tədbirdə Sahibkarlığın inkişafına dəstək məqsədilə mühasibatlıq, biznesin təkmilləşdirilməsi, Bankın KOS məhsulları ilə yanaşı, həmçinin azad olunmuş torpaqlarda sahibkarlığın inkişafı və yeni biznes imkanları ilə bağlı mövzular təqdim olunmuşdur.

19. 28 oktyabr 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Əsas məqsəd hər iki qurum arasında tədris, təlim və elmi-tədqiqat sahəsində əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən ibarətdir.

### ***Konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirak:***

1. 16 mart 2021-ci il tarixdə Tədris Mərkəzində DVX-nin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə videoformat şəklində "Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış" mövzusunda tədbir təşkil olunmuşdur. Tədbirdə əsas məruzəçi qismində Açıq hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti-Dialog Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru, "Konstitusiya Araşdırmaları Fondu"nun Prezidenti Əliməmməd Nuriyev çıxış etmişdir. DVX-nin İnsan resursları baş idarəsinin rəis müavini Toğrul Əhmədov "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və ondan irəli gələn Fəaliyyət Planı" mövzusu üzrə təqdimat etmişdir. DVX-nin Daxili təhlükəsizlik baş idarəsinin rəis müavini Şahin Səfərov Azərbaycan Respublikasının Baş Prokuroru

yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birlikdə həyata keçirilən fəaliyyət və s. barədə məlumat vermişdir. Tədbirdə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən digər dövlət xidmətlərinin vəzifəli şəxsləri də iştirak etmişdir. Tədbir Tədris Mərkəzinin “Elm, innovasiya və əməkdaşlıq” şöbəsinin iştirakı ilə keçirilmişdir.

2. MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclasının protokolunun icrası məqsədilə Rusiya Federal Vergi Xidməti tərəfindən “Avrasiya vergi həftəsi” beynəlxalq elmi-praktik konfransı çərçivəsində MDB dövlətlərinin vergi xidmətləri, MDB İcraiyə Komitəsi və Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin birgə təşkilatçılığı ilə 2021-ci ilin mart ayının 23-də “MDB-yə üzv dövlətlərdə rəqəmsal aktivlərin vergitutmasının aktual problemləri” mövzusunda videokonfrans formatında seminar-praktikum keçirilmişdir. Seminarda “Dünyada rəqəmsal vergitutma”, “Kriptoaktivlər sferasında qanunvericiliyin inkişaf meyilləri”, “Fiziki şəxslərin rəqəmsal işarələr (tokenlər) ilə əməliyyatları zamanı gəlirlərinin vergitutması” və s. aktual mövzularda məruzələr dinlənilmişdir. Azərbaycandan seminarda DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev, DVX-nin Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin Onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəisi Zaman Məmmədov, Vergi siyasəti baş idarəsi Xarici ölkələrin vergi qanunvericiliyi və inzibatçılığının öyrənilməsi və fiziki şəxslərlə iş şöbəsinin əməkdaşı Aqşin Sadıqov və Beynəlxalq əlaqələr baş idarəsinin əməkdaşı Esmira Məmmədova iştirak etmişlər.

3. 24 mart 2021-ci il tarixdə DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin şöbə rəisi Nazim Əliyev Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin “Korrupsiyaya qarşı səmərəli mübarizə iqtisadi fəaliyyətdə şəffaflığın təmin edilməsinin həlledici amili kimi” mövzusu üzrə videokonfrans formatında təşkil etdiyi beynəlxalq dəyirmi masada iştirak etmişlər. Tədbirdə MDB ilə yanaşı, Avropa İttifaqının və digər xarici dövlətlərin korrupsiya cinayətlərinə qarşı mübarizə üzrə mütəxəssislərinin, elm-təhsil müəssisələrinin ekspertlərinin məruzələri dinlənilib, müzakirələr aparılmışdır.

4. 16 aprel 2021-ci il tarixdə Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada Dövlət Vergi Xidmətinin Tədris

Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov və Mərkəzin əməkdaşları İmran Qarayev, Nazim Əliyev iştirak etmişlər.

5. 22 aprel 2021-ci il tarixdə şöbə rəisi Nazim Əliyev Kiyev İnfrastruktur və Texnologiya Dövlət universitetinin hüquq fakültəsinin “Müasir şəraitdə hüquq elminin inkişafı yolları” mövzusunda onlayn şəkildə keçirilmiş XI beynəlxalq elmi-praktik konfransında “Azərbaycan Respublikasının qanunvericiliyi üzrə cinayət məsuliyyətinin diferensiasiyasının bəzi xüsusiyyətləri” adlı məruzə ilə çıxış etmişdir.

6. Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birgə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar təşkil olunmuşdur. Elm, innovasiya və əməkdaşlıq şöbəsinin əməkdaşı Şahzadə Mədətova seminarda “Elm və qadın” mövzusunda məruzə ilə çıxış etmişdir.

7. Qeyri-səlis məntiqin qurucusu, professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Yumşaq Hesablama, Sözlərlə Hesablama, Qavrama və Süni İntellekt nəzəriyyəsi və tətbiqi” üzrə 11-ci Beynəlxalq Konfransın Təşkilat Komitəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı rəsmi dəvət məktubu əsasında Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev və həmin şöbənin elmi işçisi Şahzadə Mədətova 23-24 avqust 2021-ci il tarixdə Türkiyənin Antalya şəhərində keçirilmiş tədbirdə “İqtisadi cinayətkarlığın təzahürü olan kölgə iqtisadiyyatının xüsusi çəkisinin faydalılıq funksiyası əsasında qiymətləndirilməsinin fazi modeli” mövzusunda hazırladıqları tədqiqat işi ilə iştirak etmişlər.

8. Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən M.Kazımov və Elm, innovasiya və əməkdaşlıq şöbəsinin elmi işçisi Şahzadə Mədətova 2021-ci ilin sentyabrın 16-da Auditorlar Palatasının 25 illik yubileyi münasibətilə “Şəffaflıq və audit: yeni dövrün çağırışları, problemlər, vəzifələr” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.

9. Vergi inzibətçiliğinin tədris şöbəsinin əməkdaşı Zahir Babayevin “Post-konflikt ərazilərdə iqtisadi təhlükəsizliyin təmin edilməsinin beynəlxalq-hüquqi aspektləri” adlı elmi məqaləsi Bakı Dövlət Universitetinin təşkil etdiyi “XXI əsr-yeni çağırışlar və hüququn müasir inkişaf problemləri” adlı Beynəlxalq Konfransın materiallarında çap olunmaq üçün təqdim edilmişdir.

10. Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetindən «Управление рисками – противодействие глобальным угрозам в современном мире»

mövzusunda 9 dekabr 2021-ci il tarixdə onlayn keçirilmiş beynəlxalq elmi-praktiki konfransda Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən Mirəli Kazımov, şöbə rəisləri Nazim Əliyev, Ramiz Məhərrəmov və İmran Qarayev iştirak etmişlər. M.Kazımov «Управление рисками при налогообложении» adlı məruzə ilə çıxış etmişdir.

11. İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi tərəfindən "Əhalinin məşğulluğu və gəlir vergisi", "Sosial kapital və korporativ sosial məsuliyyət (KSM)", "Vergi inzibatçılığı üzrə innovasiya tədbirləri", "Azərbaycanda inzibati icraat", "Vergi inzibatçılığı üzrə riskli vergi ödəyiciləri barədə" mövzusunda analitik təhlil arayışları hazırlanmış və Tədris Mərkəzinin saytının "İntellektual bank" bölməsində yerləşdirilmişdir.

12. 6 dekabr 2021-ci il tarixdə AMEA İqtisadiyyat İnstitutu və ADA universiteti ilə birlikdə Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində «İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda iştirak həm canlı, həm də internet üzərindən distant şəkildə - Zoom proqramı vasitəsilə təmin olunmuşdur. Tədbirdə ölkənin aparıcı elm-təhsil və peşəkar fəaliyyət qurumlarının, habelə icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak etmiş və məruzələr ilə çıxış etmişlər.

Məruzə və çıxışlar Azərbaycanda innovativ iqtisadiyyat quruculuğu sahəsində görülən işlər və yaxın gələcək üçün perspektivlər, innovativ insan və innovativ iqtisadiyyat arasında əlaqə, post-konflikt dövrdə innovativ texnologiyaların yenidənqurma və inkişafda rolu, iqtisadiyyatın innovativlik səviyyəsinin ölçülməsi sahəsi üzrə mövcud olan problemlər və onların həlli yolları, innovativ məhsul və xidmətlərin istehsalının təşviqi mexanizmləri, innovativ iqtisadiyyat və elmin təşkili sistemində islahatlar, Azərbaycanın iqtisadi rayonlarının inkişafının klaster yanaşması əsasında hazırlanması təcrübəsi, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında rəqabətə davamlı sənaye potensialının yaradılması, Qarabağın kənd təsərrüfatında innovativ texnologiyalardan istifadə perspektivləri, potensial repatriantların "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı iqtisadiyyat" mühitində yaşayışa hazırlanması, işğaldan azad edilmiş regionların bərpasının maliyyələşdirmə mexanizmi, Qarabağda sosial biznes modellərinin tətbiqi imkanları, Qarabağın bölgəsəl planlamasında Quadruple Helix Modelin uygulanması stratejiləri, innovativ iqtisadi inkişafın "mühit çərçivəsi" və digər bu kimi aktual mövzuları əhatə etmişdir. Məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.

13. Tədris Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən Mirəli Kazımov 21 dekabr 2021-ci ildə Bakı Dövlət Universitetində “XXI əsr - keçirilmiş yeni çağırışlar və hüququn müasir inkişaf tendensiyaları” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir.

14. 22 dekabr 2021-ci il tarixdə İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin “Azərbaycanda mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması xüsusiyyətləri” mövzusunda seminarı keçirilmişdir. Seminarda şöbənin əməkdaşı Qalib Tanrıverdiyevin təqdimat materialı ilə məruzəsi dinlənilmiş və digər əməkdaşlarla birlikdə mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır. Seminar zamanı Azərbaycanda mövcud olan uçot sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması zamanı qarşıya çıxan problemlər və bu problemlərin aradan qaldırılması yolları müzakirə edilmişdir.

15. Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi Ülkər xanım Kazımova tərəfindən “Rəqəmsal ticarətin vergiyə cəlb edilməsi: beynəlxalq yanaşma” mövzusunda seminar keçirilmişdir.

Seminarda rəqəmsal iqtisadiyyatın anlayışı, rəqəmsal ticarətin vergiyə cəlb edilməsi üçün zəruri olan yeni yanaşma, beynəlxalq sahədə təklif edilən yanaşmalar, rəqəmsal xidmətlərin vergiyə cəlb olunduğu ölkələrin təcrübəsi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətlə bağlı istiqamətlər geniş şəkildə müzakirə edilmişdir. Seminarda İƏİT-nin rəqəmsal iqtisadiyyatın vergiləndirilməsi sahəsində 21 dekabr 2021-ci il tarixində ictimai müzakirəyə təqdim etdiyi iki mərhələli həll sənədin önəmli hissələri təqdim edilmiş və əməkdaşlarla birgə fikir mübadiləsi edilmişdir.

### ***Maliyyə-təsərrüfat sahəsi üzrə:***

1. Mərkəzin 2022-ci il və sonrakı üç il üçün büdcə və büdcədən kənar vəsaitləri barədə layihələr tərtib edilərək təsdiq üçün aidiyyəti üzrə təqdim edilmişdir.

2. Mərkəzin cari il üçün ştat cədvəllərinin tərtib olunması və xərclər smetasının ştat cədvəllərinə müvafiq təsdiq olunması təmin edilmiş, aylıq əmək haqqının ştat cədvəlinə, əlavə ödənişlərin isə xərc smetasına uyğun hesablanaraq ödənilməsi işləri təşkil olunmuşdur.



3. Tədris Mərkəzi kompleksində infrastrukturun fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə həmin sahələr üzrə servis xidməti göstərilməsi üçün kotirovka prosedurları keçirilmiş və aidiyyati şirkətlərlə xidmət müqavilələri bağlanmışdır.

4. Mərkəzdə istifadə edilən qurğu və avadanlıqlarda yaranan nasazlıqların peşəkar mütəxəssislər cəlb edilməklə operativ surətdə aradan qaldırılması təmin edilmiş, havalandırma və elektrik təminatı ilə əlaqədar təmir işləri tamamlanmışdır.

5. COVID 19 pandemiyası ilə əlaqədar Mərkəz əməkdaşlarının həftəlik işə davamiyyət qrafikləri, vaksinasiyadan keçmələri və yoluxma halları barədə məlumatlar mütəmadi olaraq DVX-də yaradılmış Operativ Qərərgaha təqdim edilir.

6. Mərkəzinin dövlət büdcəsində saxlanılma xərcləri və büdcədən kənar xərcləri barədə aylıq və rüblük hesabatların, o cümlədən statistik hesabatların aidiyyəti üzrə təqdim olunması təmin edilmişdir.

7. 2016-cı və 2017-ci illərə aid sənədlərin Mərkəzin arxivinə təhvil verilməsi və cildlənərək yerləşdirilməsi, həmçinin saxlanma vaxtı sona çatmış sənədlərin ləğvi ilə əlaqədar işlər yerinə yetirilmişdir.

8. Tədris Mərkəzi kompleksindəki binaların cari təmiri ilə əlaqədar tərtib edilmiş qüsurlu aktı əsasında lazımi sənədləşmə işləri və kotirovka prosesi tamamlanmış, bağlanmış müqavilə üzrə təmir işləri aparılmış və başa çatdırılmışdır.

9. Mərkəzdə təşkil edilən çoxsaylı tədbirlərin və ilkin hazırlıq kurslarının təşkili üçün tələbata uyğun təminat və təchizat işləri yerinə yetirilmişdir.

10. Mərkəzin şöbə və bölmələrinin fəaliyyəti, tədris prosesinin təşkili və təsərrüfat işləri üçün zəruri olan vasitələrin, həmçinin təlim xidmətlərinin alınması məqsədilə 27 kotirovka keçirilmiş, 36 müəssisə ilə müqavilə bağlanmışdır. Bağlanmış müqavilələr üzrə şərtlərin, öhdəliklərin yerinə yetirilməsi təmin edilir.

### ***Təşəbbüslər və təkliflər:***

1. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və HL Group MMC arasında birgə fəaliyyət nəticəsində mikrosahibkarlıq subyektləri üçün vergi hesabatlarını hazırlamağa, zəruri vergi ödənişlərini həyata keçirməyə imkan verən MyTax.az layihəsi işlənib hazırlanmış və DVX-nə təqdim olunmuşdur (2195030000031800, 05.02.2021);

2. Tədris Mərkəzinin fəaliyyətin əsas istiqamətlərini, iqtisadiyyat, mühasibat uçotu, vergi qanunvericiliyi, vergi inzibatçılığı, hüquq elminin ayrı-ayrı sahələri və digər

ixtisaslar üzrə aparılan təlim-tədris proseslərini, bu sahədə iştirak edən mütəxəssislərin hazırlıq səviyyəsini, əməkdaşlıq əlaqələrini və digər imkanlarını özündə əks etdirən “İnkişaf üzrə strateji baxış” adlı təqdimat işlənib hazırlanmışdır;

3. Müvafiq statistik məlumatların təhlil olunması əsasında VCIABİ, SVY, KVV və digər istiqamətlər üzrə fəaliyyətin müasir tələblər səviyyəsində qurulmasına dəstək göstərilməsi, yol verilən nöqsanlara qiymət verilməsi, ehtiyaclara uyğun zəruri təlim tələbatlarının müəyyən edilməsi, təlim tələbatları (konkret istiqamət və mövzular) üzrə müvafiq proqramların və digər tədris materiallarının hazırlanmasının zəruriliyi barədə arayış hazırlanaraq DVX-nin rəhbərliyinə təqdim olunmuşdur (2195030000166100 03.05.2021);

4. Dövlət vergi orqanlarının ixtisaslı kadrlara olan tələbatının yüksək səviyyədə ödənilməsi məqsədi ilə BDU-da vergi hüququ üzrə magistraturanın yaradılmasına dair layihə işlənib hazırlanmışdır. Təşəbbüs DVX-nin və BDU-nun rəhbərlikləri tərəfindən dəstəklənmişdir. Cari ilin mart ayının 3-də Tədris Mərkəzi ilə BDU rəhbərliyi arasında iki qurumun əlaqələrin gücləndirilməsi və vergi hüququ üzrə mütəxəssislərin hazırlanması sahəsində birgə əməkdaşlıq imkanlarına dair görüş keçirilmişdir. Qarşılıqlı əməkdaşlıq və resursların birləşdirilməsi sayəsində birgə görülməsi mümkün olan işlər üzrə Tədbirlər Planının ilkin layihəsi və onun müvafiq əsaslandırılması hazırlanmış və bu çərçivədə Bakı Dövlət Universiteti Təhsil Nazirliyinə vergi hüququ üzrə magistraturanın yaradılmasına dair rəsmi məktubla müraciət etmişdir;

5. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Dövlət Vergi Xidmətinin VCIABİ-də 2020-ci il ərzində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunların icrası vəziyyətinin ümumiləşdirilməsinin nəticəsinə dair yazılmış 08.04.2021-ci il tarixli 06/10-468 sayılı məktubda əksini tapan nöqsan və pozuntuların aradan qaldırılması, əməliyyat-axtarış tədbirlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, aidiyyəti fəaliyyət sahəsi üzrə xidmət göstərən əməkdaşların nəzəri və təcrübə peşə hazırlığı səviyyələrinin yüksəldilməsi istiqamətində görülməsi zəruri olan bəzi tədbirlər barədə “Elm, innovasiya və əməkdaşlıq şöbəsi”nin hazırladığı məktub 26.04.2021 tarixdə (AVİS nömrə: 2195030000164700) DVX-nə göndərilmişdir. Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə həmin şəxslər üçün cari ilin 21-25 iyun tarixlərində “Vergi hüquqpozmaları üzrə məhkəməyədək icraat zamanı sübutların əldə olunmasının, yoxlanılmasının və rəsmiləşdirilməsinin aktual problemləri” mövzusunda Baş

Prokurorluğun Elm-Tədris Mərkəzi ilə birgə təşkilatçılıq ilə distant formada və canlı vaxt rejimində müvafiq sahələr üzrə ixtisaslı mütəxəssislərin iştirakı ilə təlim keçirilmişdir (AVİS nömrə: 2117041700546100);

6. Vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir xidməti tərəfindən "TALİSMAN H.Q.C", "LAVİN GROUP" məhdud məsuliyyətli cəmiyyətlər və fiziki şəxs İxtiyarov İntiqam Murad oğluna dair yoxlama materialları haqqında hazırlanmış xidməti məruzədə VCIABİ-nin fəaliyyətində obyektiv amillər üzündən bəzi çətinliklərin mövcud olduğu, bir sıra halların VCIABİ-nin iş yükünün artmasına və əlavə əmək qüvvəsinin sərf olunmasına gətirib çıxardığı, bu kimi halların araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq qurumlar ilə müzakirələrin aparılması ilə bağlı rəsmi məktub əsasında təhlil aparılmış və müvafiq sahə üzrə hüquq normalarının tətbiqinə dair bilik və şərhləri əhatə edən "Eyni bir əmələ görə təkrar məhkumetmənin yolverilməzliyi prinsipinin tətbiqinin aktual məsələləri" mövzusunda təlimin təşkil olunmasının məqsədemüvafiqliyinə dair təşəbbüs ilə çıxış etmişdir (AVİS nömrə: 2195030000268200, 23.06.2021);

7. Aparılmış təhlil nəticəsində DVX-nin müvafiq strukturunda cinayət tərkibi yaradan borc materiallarının hazırlanıb aidiyyəti üzrə göndərilməsi və cinayət məsuliyyətinə cəlb etmə müddəti mövzuları üzrə təlimin təşkil olunmasına ehtiyacın olduğu müəyyən edilmiş və bu təşəbbüs ilə çıxış edilmişdir (2195030000298300, 05.07.2021). DVX-nin müvafiq əmri ilə "Cinayət tərkibi yaradan borc materiallarının hazırlanması və aidiyyəti üzrə göndərilməsi" mövzusunda ZOOM proqramı vasitəsi ilə qısa müddətli təlim təşkil edilmişdir (2117041700758600, 04.08.2021);

8. Tərtər Rayon İcra Hakimiyyətinin 2 iyun 2021-ci il tarixli 1433 nömrəli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edilərək, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti subyektləri ilə iqtisadi və hüquqi biliklər sahəsində maarifləndirmə işlərinin aparılmasına, işğaldan azad olunmuş ərazilərdə dövlətin vergi siyasətinin xüsusiyyətləri, vergi güzəştləri və imtiyazları, vəzifəli şəxslər və sahibkarlıq subyektləri arasında münasibətlərin, habelə qeyri-qanuni tələb və xahişlərin məzmunu və digər aktual mövzular üzrə təbliğat xarakterli tədbirlərin həyata keçirilməsinə ehtiyacın olduğu göstərilmişdir. DVX-nin 06.07.2021-ci il tarixli 2195020000092700 nömrəli məktubu ilə Tərtər Rayonu İcra Hakimiyyətinin təşəbbüsünə müsbət yanaşılmış, imkan və səlahiyyətlər çərçivəsində müvafiq proseslərə dəstək

göstərilməsi məqsədemüvafiq hesab edilmişdir. DVX-nin Tədris Mərkəzi həmin sənədin icrası məqsədi ilə işçi qaydada Tərtər Rayon İcra Hakimiyyəti və digər strukturlar ilə müzakirələr aparmış və “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” layihəsini hazırlamışdır (08.07.2021; 2195030000313900). Bu prosesə, eyni zamanda, AMEA İqtisadiyyat institutunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin qoşulması təmin edilmişdir. Layihə çərçivəsində ilk tədbir 18-19 oktyabr 2021-ci il tarixlərində Tərtər şəhərində rayonun icra hakimiyyəti, DVX-nin müvafiq struktur qurumları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və AMEA İqtisadiyyat institutu ilə birlikdə təşkil olunmuşdur. AMEA İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri A.Musayev “Post-konflikt ərazilərdə sahibkarlıq imkanları”, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi N.Əliyev “Silahlı münaqişələr zamanı dinc mülki əhaliyə vurulmuş zərərin ödənilməsinin hüquqi əsasları”, Tədris Mərkəzinin əməkdaşı Ş.Mədətova “Post-konflikt ərazilərdə qadın sahibkarlığının inkişafında effektiv dövlət-özəl əməkdaşlığı” mövzuları üzrə məruzə etmişlər. Dəyirmi masa yerli sahibkarların çıxışları ilə davam etdirilmişdir. Yerli biznes subyektlərinin dövlət vergi orqanlarının funksiyalarına aid olan sualları yerində cavablandırılmışdır.

9. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası, infrastrukturun yenidən qurulması və sosial-iqtisadi inkişafının təmin edilməsi üzrə 5 illik tədbirlər planının və 2021-ci il üçün fəaliyyət planının layihələrinə dair təkliflərin təqdim edilməsi barədə İqtisadiyyat Nazirliyindən Dövlət Vergi Xidmətinə ünvanlanmış 25.12.2020-ci il tarixli İN-D/Y-31568/2020 nömrəli xidməti məruzə üzrə müvafiq təkliflər işlənilib hazırlanmış və DVX-nə təqdim olunmuşdur (219503000002400, 06.01.2021);

10. 2020-ci ildə DVX tərəfindən vergi orqanlarında vətəndaş müraciətlərinə baxılması haqqında hazırlanmış xidməti məruzə öyrənilərək təhlil olunmuş və bunun əsasında təlim ehtiyacları müəyyən edilərək müvafiq tədbirlərin görülməsi üçün DVX-nin rəhbərliyinə müraciət olunmuşdur (2195030000038700, 08.02.2021);

11. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469№-li Sərəncamı ilə “Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Sərəncamla yeni strateji dövrdə ölkə qarşısında duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “2021 - 2025-ci illərdə sosial-iqtisadi

inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılmışdır. Qeyd edilən tapşırığın icrasından irəli gələrək, DVX-nin Vergi Siyasəti Baş İdarəsi tərəfindən fəaliyyətin həyata keçirilməsi zamanı müəyyən edilmiş hallar nəzərə alınmaqla, “Vergi siyasətinin inkışaf konsepsiyası”nın layihəsi hazırlanmışdır. Həmin layihə öyrənilmiş və onun zənginləşdirilməsi üçün faydalı ola bilən bir sıra təkliflər işlənib hazırlanaraq, DVX-nin rəhbərliyinə təqdim olunmuşdur (2195030000177500, 29. 04.2021).

\*\*\*